


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin I rüblük HESABATI (1-ci hissə)

2022-ci ilin birinci rübü ərzində Dövlət Komitəsi tərəfindən Dövlət Proqramları və 4 Milli Fəaliyyət Planları üzrə tədbirlər həyata keçirilmişdir.



Qanunvericiliyin təkmilləşdirilməsi, digər normativ hüquqi sənədlərin hazırlanması. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət proqramlarının tertibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası"na uyğun olaraq Komitə tərəfindən hazırlanmış "Gender Bərabərliyi üzrə 2022-2025-ci illər üçün Milli Fəaliyyət Planı"nın layihəsi yenidən işlənilmiş, rəy və təkliflərin bildirilməsi üçün dövlət qurumlarına göndərilmişdir.

Postmüharibə dövründə psixo-sosial işin aparılması. Şüvəlan, Ağdam, İsmayilli, Zərdab, Hacıqabul və Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən şəhid və qazi ailələrinə səfərlər edilmiş, ailələrdə olan uşaqlar mərkəz xidmətlərinə və dərnəklərə cəlb edilmişdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq və milli səviyyədə qeyd edilən əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi.



2 fevral “Gənclər günü” münasibətilə Komitənin mərkəzlərində gənclərin iştirakı ilə keçirilən tədbirlərdə vətənpərvərlik mövzusunda həsr olunmuş sərgilər təşkil edilmiş, qazilərlə görüşlər keçirilmişdir.

8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunan, Azərbaycanın ictimai-siyasi sahələrində uğur qazanan qadınların iştirakı ilə tədbir keçirilmişdir.

Komitə və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə aztəminatlı ailələrdən olan qadınlar üçün tibbi müayinə aksiyası keçirilmişdir.

UADM-lər tərəfindən icma daxilində Vətən müharibəsi iştirakçılarının qadın ailə üzvləri, eləcə də risk qrupuna aid olan aztəminatlı, çoxuşaqlı və məişət zorakılığından zərər çəkmiş qadınların iştirakı ilə tədbirlər təşkil edilmişdir.


Milli-mənəvi dəyərlərin qorunub saxlanması məqsədilə Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab rayonlarında Novruz bayramına həsr edilmiş tədbirlər həyata keçirilmişdir. 400-dən çox qazi və şəhid ailəsinə Komitə tərəfindən bayram sovgatları paylanılmışdır.

21 Mart-Ümumdünya Daun Sindromlu İnsanlar Günü münasibətilə UADM-lərin xidmətindən bəhrələnen daun sindromlu uşaqlar və onların valideynləri ilə görüş təşkil edilmişdir.

Komitəyə daxil olan vətəndaş müraciətlərinə baxılması, təhlilin aparılması və aidiyyəti üzrə əlaqələndirilməsi ilə bağlı işlərin görülməsi.

2022-ci ilin birinci rübü ərzində Komitəyə 1012 vətəndaş müracəti, 387 xidməti məktub daxil olmuşdur.

Qrafik 1. Vətəndaş müraciətlərinin mövzular üzrə təhlili.




Komitəyə məişət zorakılığı ilə bağlı daxil olan 88 müraciət ilə bağlı yerli icra hakimiyyəti orqanlarından 85 cavab məktubu alınmış və bu cavab məktublarının təhlili aparılmışdır. Müraciətlər ilə bağlı yerli icra hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları ilə birgə tədbirlər görülmüşdür.

Cari ilin 16 mart tarixində Komitə sədrinin Şamaxı rayonunda regional qəbulu keçirilmişdir. Qəbulda Şamaxı və Qobustan rayonundan olan 50-yə yaxın sakinin ərizə, müraciət və təkliflərinə baxılmışdır.

Dövlət Komitəsinə **sosial şəbəkə və kütləvi informasiya vasitələrindən** cari il ərzində Komitəyə 99 müraciət daxil olmuşdur.

Qrafik 2. Müraciətlərin mövzular üzrə təhlili.



Cari ilin birinci rübü ərzində **Komitə kütləvi informasiya vasitələri ilə** səmərəli əməkdaşlıq etmişdir.

Komitə tərəfindən zorakılıq, intihar, erkən nikah və digər mənfi hallarla bağlı mediada yayılmış informasiyalara operativ münasibət bildirmişdir.

Cari ilin 18 yanvar tarixində Dövlət Komitəsinin twitter səhifəsi təsdiqlənmişdir (mavi tik).

Dövlət Komitəsinin "Ailə və Bərabər İnkişaf" adlı jurnalı hazırlanmış və rəsmi sayta yerləşdirilmişdir.

Cəmiyyətdə uşaqların məlumatlandırılma səviyyəsinin artırılması, həmçinin uşaq hüquqlarının qorunması istiqamətində maarifləndirmə tədbirlərinin gücləndirilməsi məqsədilə "Ailədə uşaqların hüquqlarını qoruyaq, oxuyaq və paylaşaq, uşaqlara laqeyd qalmayaq" adlı elektron çap vəsaiti hazırlanaraq Komitənin sosial şəbəkələrində paylaşılmışdır.

Komitə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Avropa İttifaqı və BMT-nin Əhali Fondunun birgə əməkdaşlığı çərçivəsində "Ürəyimizin səsini dinləyək" sosial çarx hazırlanmışdır.

Eyni zamanda Komitə, Avropa İttifaqı, UNFPA, UN Woman və Regional İnkişaf İctimai Birliyi ilə birgə "Ən yaxşı ata" foto və video müsabiqəsi həyata keçirilmişdir.